



Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları»nın təsdiq edilməsi haqqında

Qərar № 105

Bakı şəhəri, 7 iyul 2009-cu il

«Taxıl haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli, 370 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli, 745 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, bir ay müddətində:

2.1. həmin Qaydalarda səlahiyyətlərinə aid edilmiş normativ və digər sənədlərin nümunələrini hazırlasın və müvafiq qaydada təsdiq etsin;

2.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə həmin Qaydaların 8.3-cü bəndində nəzərdə tutulmuş hesabatın formasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASI-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2009-cu il, № 7 (145), maddə 602) («VneshExpertService» LLC).

6 sentyabr 2010-cu il tarixli, 162 nömrəli Qərara əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).

*Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2009-cu il 7 iyul tarixli,
105 nömrəli qərarı ilə
təsdiq edilmişdir*

Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları

1. Ümumi müddəalar

1.1. Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları (bundan sonra -Qaydalar) «Taxıl haqqında» Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə və «Taxıl haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli, 370 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli, 745 nömrəli Fərmanına əsasən hazırlanmışdır və respublikada Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi qaydalarını tənzimləyir.

1.2. Dövlət Taxıl Fondu (bundan sonra — Fond) Azərbaycan Respublikasının mülkiyyətidir və Fond da taxıl saxlanılır.

Bu Qaydaların məqsədləri üçün taxıl dedikdə, buğda nəzərdə tutulur.

1.3. Fond Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin sərəncamına verilir, onun idarə edilməsi, Fonda taxılın tədarük edilməsi, saxlanması və yeniləşdirilməsi səlahiyyətləri dövlət sifarişçisi kimi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra — Dövlət Sifarişçisi) tərəfindən həyata keçirilir.

1.4 Azərbaycan Respublikasının Nazirlər Kabineti Fonda taxılın tədarüku və Fondan istifadəsi və yeniləşdirilməsi barədə müvafiq qərar qəbul edir və Dövlət Sifarişçisi tərəfindən həyata keçirilir.

2. Fonda taxıl tədarükünün təşkili

2.1. Fonda taxılın tədarüku Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi həcmdə Dövlət Sifarişçisi tərəfindən həyata keçirilir.

2.2. Fonda bu Qaydaların 1 nömrəli əlavəsindəki tələblərə cavab verən taxıl tədarük edilir.

2.3. Zərurət olduğu hallarda, Dövlət Sifarişçisi tərəfindən bu Qaydaların 1 nömrəli əlavəsində nəzərdə tutulan tələblərə əlavə və dəyişikliklər edilməsi barədə müvafiq qaydada vəsatət qaldırıla bilər.

2.4. Dövlət Sifarişçisi tərəfindən Fonda taxılın tədarüku bu Qaydaların şərtlərinə uyğun olaraq və qanunvericilikdə nəzərdə tutulmuş qaydada istehsalçılarla (daxili və xarici malməhsuldarlarla) satınalma müqaviləsinin bağlanması yolu ilə həyata keçirilir.

2.5. Fonda taxılın tədarük edilməsi, saxlanması, istifadəsi, yeniləşdirilməsi və kənara verilməsi tədbirlərinin həyata keçirilməsi məqsədi ilə müvafiq tələblərə və keyfiyyət göstəricilərinə riayət olunması üçün məntəqələrdə laboratoriyalar yaradılır.

3. Fonda taxılın saxlanması

3.1. Fonda tədarük olunan taxıl, bir qayda olaraq, Dövlət Sifarişçisinin saxlanma məntəqələrində (elevatörlərində) saxlanılır.

Dövlət Sifarişçisinin saxlanma məntəqələrində taxılın hər hansı bir səbəbdən saxlanması mümkün olmadıqda, həmin məhsul müqavilə əsasında hüquqi və fiziki şəxslərə məxsus saxlanma məntəqələrində (elevatörlerde və anbarlarda) saxlanılır.

3.2. Tədarük olunan taxılın saxlanma məntəqələrinə qəbulu zamanı taxıl mütləq təmizləmə prosesini keçməlidir və bu Qaydaların 2 nömrəli əlavəsindəki tələblərə cavab verməlidir.

3.3. Dövlət Sifarişçisi tərəfindən taxılın saxlanması məqsədi ilə müqavilə bağlanılacaq saxlanma məntəqələri (elevatörler və anbarlar) bu Qaydaların 3 nömrəli əlavəsində nəzərdə tutulan tələblərə cavab verməlidir.

3.4. Dövlət Sifarişçisi tərəfindən Fonda taxılın saxlanması üçün qəbulu zamanı aşağıdakılar nəzərə alınmalıdır:

- saxlanmaq üçün qəbul olunan taxılın bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olması;
- saxlanma məntəqələrində taxılın eyni növ, çeşid və keyfiyyət göstəricilərinə uyğun yerləşdirilməsinin zəruriliyi;
- Dövlət Sifarişçisi tərəfindən təsdiq edilmiş formada 2 (iki) nüsxədən ibarət qəbul aktının tərtib olunması.

3.5. Qəbul aktının tərtib olunması üçün malgöndərənlər tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:

3.5.1. daxili malgöndərənlərdən alınan taxılın qəbulu üçün:

- Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən taxıla verilmiş uyğunluq sertifikatının surəti;
- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən taxıla verilmiş daxili karantin sertifikatının surəti.

3.5.2. idxal olunan taxılın qəbulu üçün:

- gömrük bəyannaməsi;
- taxıl istehsal olunduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş uyğunluq sertifikatı;
- taxıl istehsal olunduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş mənşə sertifikatı;
- taxıl istehsal olunduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş keyfiyyət sertifikatı;
- taxıl istehsal olunduğu ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş fitosanitar sertifikatı.

3.6. İdxal olunan taxılın qəbul edilməsi üçün akt Dövlət Sifarişçisinin nümayəndəsi, saxlanma məntəqəsinin rəhbəri və ya onu əvəz edən şəxs və məntəqədə yaradılmış laboratoriyanın nümayəndəsi tərəfindən imzalanır. Müvafiq sənədlər əlavə olunmaqla, imzalanmış aktın bir nüsxəsi Dövlət Sifarişçisində, bir nüsxəsi isə saxlanma məntəqəsində qalır.

3.7. Daxili malgöndərənlərdən Fonda taxılın qəbulu üçün akt malgöndərən, saxlanma məntəqəsinin rəhbəri və ya onu əvəz edən şəxs, məntəqədə yaradılmış laboratoriyanın nümayəndəsi tərəfindən imzalanır. Aktın bir nüsxəsi malgöndərəndə, bir nüsxəsi isə saxlanma məntəqəsində qalır.

3.8. Dövlət Sifarişçisi tərəfindən saxlanma müddəti başa çatmamış taxılın keyfiyyətli və təhlükəsiz saxlanmasını təmin etmək məqsədi ilə həmin məhsulun müvafiq hissəsi yenidən işlənilə (qurudula, zərərsizləşdirilə, soyudula, təmizlənə) bilər.

3.9. Saxlanma məntəqələri hər ay saxlanan taxılın hərəkətinin vəziyyəti və miqdarı haqqında Dövlət Sifarişçisinə onun təsdiq etdiyi formada hesabat təqdim edirlər.

3.10. Saxlanma məntəqələri taxılın tam həcmdə kəmiyyət və keyfiyyət baxımından təhlükəsizliyini təmin etməklə, onun saxlanması müddətlərinə (2 nömrəli əlavə) əməl olunmasına məsuliyyət daşıyırlar.

3.11. Fondada saxlanan taxıl Dövlət Sifarişçisi tərəfindən sığortalanmalıdır.

Sığorta ilə əhatə olunan risklərin növləri Dövlət Sifarişçisi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.

3.12. Saxlanma zamanı bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq təbii itkilər baş verdikdə, yaranan ziyan saxlanma məntəqəsi tərəfindən Dövlət Sifarişçisinin razılığı ilə aktlaşdırılır.

Aktla rəsmiləşdirilmiş təbii itki saxlanma məntəqəsinin balansından silinir, onun həcmi isə Dövlət Sifarişçisi tərəfindən taxılın yeniləşdirilməsi çərçivəsində bərpa olunur.

4. Taxılın istifadəsi

4.1. Fondan taxılın istifadəsi fəvqəladə hallarda istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə həyata keçirilir.

4.2. Fondan taxılın istifadəsi üçün qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası Fəvqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılaşdırılmış təklifləri əsasında qəbul edilir.

4.3. Dövlət Sifarişçisi Fondan taxılın istifadəsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının icrasını təmin edir.

4.4. Fondan taxılın istifadə üçün buraxılması (satılması) bazar qiymətlərinə əsasən həyata keçirilir. Bu zaman taxılın tədarük qiymətlərindən aşağı qiymətə satılmaması üçün

onun qiymətinin ölkədaxili bazar qiymətləri konyunkturasının imkan verdiyi dərəcədə saxlanılmasına cəhd edilir.

4.5. Fondan taxılın istifadəsi daxili bazarda həmin məhsulun kəskin qiymət artımının qarşısının alınması məqsədi ilə həyata keçirilirsə, taxıl bazar qiymətlərindən aşağı qiymətə satıla bilər. Bu halda satış qiyməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilməlidir.

4.6. Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri, o cümlədən humanitar yardımların göstərilməsi ilə əlaqədar Fond da saxlanan taxıldan istifadə olunması barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qərar qəbul edildikdə, istifadəyə yönəldilən taxılın dəyəri Fonda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

4.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq Fondan taxılın istifadə üçün buraxılması bu Qaydaların 5 nömrəli əlavəsindəki tələblərə uyğun olaraq, franko-anbar şərtləri ilə bu Qaydaların 4.6-cı bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, alıcı tərəfindən onun dəyəri əvvəlcədən ödənildikdən sonra (fors-majör halları istisna olmaqla) həyata keçirilir.

5. Saxlanan taxılın yeniləşdirilməsi

5.1. Fond da saxlanan taxılın yeniləşdirilməsi aşağıdakı hallarda həyata keçirilir:

- bu Qaydaların 2 nömrəli əlavəsində müəyyən edilən saxlanma müddətinin 2/3 hissəsi başa çatdıqda;
- bu Qaydaların 4-cü hissəsində nəzərdə tutulmuş istifadə hallarının zərurəti yarandıqda.

5.2. Fond da saxlanan taxıla xəstəlik və zərərvericilərin sirayət etməsi nəticəsində xarab olmaq təhlükəsi yarandıqda, həmin məhsul daha tez yeniləşdirilə bilər.

5.3. Fond da saxlanan taxılın 5.1-ci və 5.2-ci bəndlərə uyğun yeniləşdirilməsi barədə Dövlət Sifarişçisinin, saxlanma məntəqəsi rəhbərinin və ya onu əvəz edən şəxsin və məntəqədə yaradılmış laboratoriyanın nümayəndəsinin iştirakı ilə müvafiq qaydada akt tərtib olunur.

5.4. Fond da saxlanan taxılın yeniləşdirilməsi, yəni həmin məhsulun daxili bazara satış üçün buraxmaqla əvəzinə yeni taxılın tədarük edilməsi məqsədi ilə buraxılması zamanı məhsulun keyfiyyət göstəriciləri bu Qaydaların 6 nömrəli əlavəsində nəzərdə tutulan tələblərə uyğun olmalıdır.

5.5. Fondan taxılın yeniləşdirilməsi üçün buraxılması (satılması) bazar qiymətlərinə əsasən həyata keçirilir. Bu zaman taxılın tədarük qiymətlərindən aşağı qiymətə satılmaması üçün onun qiymətinin ölkədaxili bazar qiymətləri konyunkturasının imkan verdiyi dərəcədə saxlanılmasına cəhd edilir.

6. Saxlanma məntəqəsindən taxılın kənara verilməsi

6.1. Saxlanma məntəqəsindən taxılın kənara verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə aşağıdakı hallarda həyata keçirilir:

- taxılın istifadə üçün verilməsi;

- taxılın yeniləşdirilməsi üçün verilməsi;
- Dövlət Taxıl Fondunun ləğv edilməsi və yaxud yenidən təşkil edilməsi (birləşməsi, qoşulması, bölünməsi, ayrılması, çevrilməsi) nəticəsində verilməsi.

6.2. Saxlanma məntəqəsindən taxılın kənara verilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilir.

7. Fondun fəaliyyətinin maliyyə təminatı

7.1. Dövlət Taxıl Fondunun fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Fonda taxılın tədarükü, saxlanması, istifadəsi və yeniləşdirilməsi dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.

7.2. Dövlət büdcəsindən bu məqsədlə ayrılan maliyyə vəsaitləri hesabına tədarük edilərək istifadə olunan və ya yeniləşdirilən taxıldan əldə olunan vəsaitlər yenidən Fondun maliyyə ehtiyatına yönəldilir.

7.3. Fondada taxılın istifadəsi və ya yeniləşdirilməsi ilə əlaqədar maliyyə əməliyyatlarından əmələ gələcək vəsait fərqi aşağıdakı qaydada tənzimlənir:

- artıqlıq Fondun maliyyə ehtiyatının yaradılmasına yönəldilir;
- əskiklik Fondun maliyyə ehtiyatı hesabına, onun həcmi kifayət etmədiyi təqdirdə, dövlət büdcəsi hesabına örtülür.

8. Fondun saxlanması barədə hesabat və inventarlaşdırma

8.1. Fonda taxılın tədarükü, saxlanması, istifadəsi və yeniləşdirilməsi haqqında uçot və hesabatın aparılması Dövlət Sifarişçisi tərəfindən həyata keçirilir.

8.2. Dövlət Sifarişçisi Dövlət Taxıl Fondunun nəzərdə tutulan həcmnin və çeşidinin formalaşmasına məsuliyyət daşıyır və hər altı aydan bir Fondun formalaşması və istifadəsi, habelə maliyyə, kredit və maddi ehtiyatlarının təminatı barədə hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

8.3. Hesabatın təqdim edilmə forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

8.4. Fondada saxlanan taxıl üzrə əmlakın və öhdəliklərin faktiki mövcudluğunu aşkar etmək, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaq üçün hər il bu əmlakın və öhdəliklərin inventarlaşdırılması aparılır.

9. Fondun yenidən təşkili və ləğv edilməsi

Fondun yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün tələblər

I. Dənin naturası (bir litrlik purkalarda qramla):		
buğda üçün	—	750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə)		
buğda üçün	—	2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə):		
buğda üçün	—	5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə) — bütün bitkilər üçün	—	13,0 faizdən çox olmamaqla
V. Yapışqanlıq — 3-cü sinif buğda üçün yapışqanlıqın keyfiyyəti	—	23 faizdən az olmamaqla 2-ci qrupdan aşağı olmamaqla
VI. Şüşəvarilik		
1-ci və 2-ci sinif buğdalar üçün	—	60 faizdən az olmamaqla
3-cü və 4-cü sinif buğdalar üçün	—	məhdudlaşdırılmır
VII. İy və dad — bütün bitkilər üfunət, səməni, acıyoşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad	—	yol verilmir
VIII. Sürmə ilə sirayətlənmiş dənlər	—	yol verilmir
IX. Anbar ziyanvericiləri ilə sirayətlənmiş bütün bitkilər üçün	—	yol verilmir
X. Digər əlamətlər-bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)	—	yol verilmir

*«Dövlət Taxıl Fondunun saxlanması
və istifadəsi Qaydaları»na
2 nömrəli əlavə*

Dövlət Taxıl Fondunda saxlanmağa qoyulan taxıl üçün tələblər

I. Dənin naturası (bir litrlik purkalarda qramla):		
1.1. buğda üçün	—	750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışığı (faizlə)		
2.1. buğda üçün	—	2 faizdən çox olmamaqla
III. Dən qarışığı (faizlə):		

3.1. buğda üçün	—	5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə) — bütün bitkilər üçün	—	12 faizdən çox olmamaqla
V. Temperatur — bütün bitkilər üçün qızıışmanın təhlükəli həddi	—	23 °C-dən çox olmamaqla
VI. Yapışqanlıq — 3-cü sinif buğda üçün yapışqanlıqın keyfiyyəti	—	23 faizdən az olmamaqla 2-ci qrupdan aşağı olmamaqla
VII. Şüşəvarilik		
1-ci və 2-ci sinif buğdalar üçün	—	60 faizdən az olmamaqla
3-cü və 4-cü sinif buğdalar üçün	—	məhdudlaşdırılmır
VIII. İy və dad — bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad	—	yol verilmir
IX. Sürmə ilə sirayətlənmiş dənələr	—	yol verilmir
X. Anbar ziyanvericiləri ilə sirayətlənmə — bütün bitkilər üçün	—	yol verilmir
XI. Digər əlamətlər — bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və əlaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirkələnmiş dənələr, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)	—	yol verilmir
XII. Dənin saxlanma müddəti (dən üçün məhsul ilindən)		ən çoxu 8 ay
12.1. buğda üçün		

*«Dövlət Taxıl Fondunun saxlanması
və istifadəsi Qaydaları»na
3 nömrəli əlavə*

Taxılın saxlanması məqsədi ilə müqavilə bağlanılacaq saxlanma məntəqələrinə (elevatorlara və anbarlara) tələblər

1. Saxlanma məntəqələrinin (elevatorların və anbarların) ərazisi və ona aid olan bütün binalar, tikililər və qurğularla birlikdə hasarlanmalı, texniki təhlükəsizlik və sanitariya qaydalarına ciddi əməl olunması, sahədən atmosfer və yeraltı suların novlara axıdılması təmin edilməlidir.
2. Saxlanma məntəqələrinin (elevatorların və anbarların) ətrafı asfaltlanmış və qəbul edilmiş normalara uyğun işıqlandırılmış olmalıdır.
3. Taxılın saxlanması üçün müvafiq texniki avadanlıqlarla təchiz edilmiş işlək vəziyyətdə olan metal və ya beton konstruksiyalı məntəqələr (elevatorlar və anbarlar) olmalıdır.

4. Saxlanma məntəqələri (elevatolar və anbarlar) nəmlik daxil ola bilən və ya tutumunda nəmlik yüksək olan binalar olmamalıdır.

5. Saxlanma məntəqələrində (elevatolarda və anbarlarda) taxılın saxlanması prosesində dəniz saxlanması temperaturunun 10-15 °C-dən çox olmaması şəraiti təmin olunmalıdır.

6. Taxılın havalandırılması, soyudulması və yerinin dəyişdirilməsi üçün siloslardan ən azı biri ehtiyatda olmalıdır.

«Dövlət Taxıl Fondunun saxlanması
və istifadəsi Qaydaları»na
4 nömrəli əlavə

Dövlət Taxıl Fondunda saxlanmağa qoyulan taxılın təbii itki normaları*

(malın kütləsinə görə faizlə)

I. Dəmir yolu nəqliyyatı ilə daşınmalar zamanı		
1000 km-ə qədər məsafədən	—	0,05
1000 km-dən 2000 km-ə qədər məsafədən	—	0,07
2000 km-dən artıq olan məsafədən	—	0,09
II. Avtomobil nəqliyyatı ilə daşınmalar zamanı		
500 km-ə qədər məsafədən	—	0,25
500 km-dən 1000 km-ə qədər məsafədən	—	0,55
1000 km-dən artıq olan məsafədən	—	0,85
III. Beton konstruksiyalı elevatolarda saxlanma zamanı		
3 aya qədər saxlandıqda	—	0,052
3 aydan 6 aya qədər saxlandıqda	—	0,067
6 aydan çox saxlandıqda	—	0,127
IV. Metal konstruksiyalı elevatolarda saxlanma zamanı		
3 aya qədər saxlandıqda	—	0,45
3 aydan 6 aya qədər saxlandıqda	—	0,52
6 aydan çox saxlandıqda	—	0,60
V. Taxılın qablaşdırılması və yüklənməsi zamanı	—	0,55
VI. Dəmir yolu nəqliyyatından elevatora və əksinə boşaldılma zamanı	—	0,25
VII. Avtomobil nəqliyyatından elevatora və əksinə boşaldılma zamanı	—	0,25
VIII. Gəmidən birbaşa elevatora və əksinə boşaldılma zamanı	—	0,45
IX. Gəmidən dəmir yolu və avtomobil nəqliyyatına, həmçinin əksinə boşaldılma zamanı	—	0,15

* Nəzərə alınmayan itkilər təbii itki normasının 1 faizi qədərdir.

Dövlət Taxıl Fondundan istifadəyə buraxılan taxıl üçün tələblər

I. Dənin naturası (bir litrlik purkalarda qramla):		
buğda üçün	—	750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışıqı (faizlə):		
buğda üçün	—	2 faizdən çox olmamaqla
III. Dən qarışıqı (faizlə):		
buğda üçün	—	5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə) — bütün bitkilər üçün		
	—	12 faizdən çox olmamaqla
V. Temperatur — bütün bitkilər üçün qızıışmanın təhlükəli həddi		
	—	23 °C-dən çox olmamaqla
VI. Yapışqanlıq — 3-cü sinif buğda üçün yapışqanlıqın keyfiyyəti		
	—	23 faizdən az olmamaqla 2-ci qrupdan aşağı olmamaqla
VII. Şüşəvarilik		
1-ci və 2-ci sinif buğdalar üçün	—	60 faizdən az olmamaqla
3-cü və 4-cü sinif buğdalar üçün	—	məhdudlaşdırılmır
VIII. İy və dad — bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad		
	—	buraxılan məhsul sağlam dənələrə xas olan rəngə, iyə və dada malik olmalıdır
IX. Sürmə ilə sirayətlənmiş dənələr		
	—	yol verilmir
X. Anbar ziyanvericiləri ilə sirayətlənmə — bütün bitkilər üçün		
	—	yol verilmir
XI. Digər əlamətlər — bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənələr, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)		
	—	yol verilmir
XII. Mineral qarışıqı (daş, qum, torpaq və digər elementlər)		
buğda üçün	—	0,17 faizdən çox olmamaqla
XIII. Xarab olmuş dənələr		
buğda üçün	—	1,0 faizdən çox olmamaqla
XIV. Cücərmiş dənələr		
	—	

buğda üçün	—	3,0 faizdən çox olmamaqla
XV. Fuzariozlu dənələr		
buğda üçün	—	1,0 faizdən çox olmamaqla

*«Dövlət Taxıl Fondunun saxlanması
və istifadəsi Qaydaları»na
6 nömrəli əlavə*

Dövlət Taxıl Fondunun yeniləşdirilməsi zamanı taxıl üçün tələblər

I. Dənin naturası (bir litrlik purkalarda qramla):		
buğda üçün	—	750 q/l-dən az olmamaqla
II. Alaq otları (zibil) qarışıqı (faizlə):		
buğda üçün	—	2 faizdən çox olmamaqla
III. Dən qarışıqı (faizlə):		
buğda üçün	—	5 faizdən çox olmamaqla
IV. Nəmlik (faizlə) — bütün bitkilər üçün		
	—	13,0 faizdən çox olmamaqla
V. Temperatur — bütün bitkilər üçün qızışmanın təhlükəli həddi		
	—	23 °C-dən çox olmamaqla
VI. Yapışqanlıq — 3-cü sinif buğda üçün yapışqanlıqın keyfiyyəti		
	—	23 faizdən az olmamaqla 2-ci qrupdan aşağı olmamaqla
VII. Şüşəvarilik		
1-ci və 2-ci sinif buğdalar üçün	—	60 faizdən az olmamaqla
3-cü və 4-cü sinif buğdalar üçün	—	məhdudlaşdırılmır
VIII. İy və dad — bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad		
	—	yol verilmir
IX. Sürmə ilə sirayətlənmiş dənələr		
	—	yol verilmir
X. Anbar ziyanvericiləri ilə sirayətlənmə — bütün bitkilər üçün		
	—	yol verilmir
XI. Digər əlamətlər — bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirkənlənmiş dənələr, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)		
	—	yol verilmir